

Kart	TamGənc Visa
Kartın növü	Kombo: kartın ön tərəfi debet kartı, arxa tərəfi isə kredit kartıdır. Müştəri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limitinin eyni kartda açılması nəzərdə tutulur.
Valyuta	AZN/USD/EUR (kredit limiti yalnız AZN valyutasında açılır)
Xidmət haqqı	10 AZN Ad günü olanlara – Pulsuz* * 18 yaşlı tamam olacaq şəxslər doğum günü tarixindən etibarən 30 gün müddətində filiala yaxınlaşaraq, kartı pulsuz sifariş edə bilər.
Müddət	5 ilədək
SMS məlumatlandırma	Ödənişsiz
Karta mədaxil üzrə komissiya	0%
Qalığa faiz	ABB Mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 6% hesablanaraq hər ayın sonunda kart hesabına köçürülür. Qeyd: Yalnız AZN valyutasında kartlara şamil olunur. Qeyd: Qalığa faiz vəsaitin maksimum 3 000 AZN-dək hissəsinə hesablanır. Minimal qalıq tələbi yoxdur.
Keşbek	Debet tərəfi üzrə: <ul style="list-style-type: none"> • Kitab mağazaları, muzeylər, taksi və nəqliyyat xidmətləri, həmçinin onlayn musiqi platformalarında ödənişlər zamanı (5942, 7994, 4121, 4112, 7991, 5815 MCC əməliyyatları ilə) – 5% • Bütün digər ödənişlər zamanı – 1% • 5942, 7994, 4121, 4112, 7991, 5815 MCC-ləri üzrə – 5% • Hər ödənişdə – 1% Kredit tərəfi üzrə: <ul style="list-style-type: none"> • ABB-nin POS terminallarında və elektron ticarət xidmətində həyata keçirilən birdəfəlik ödənişlər zamanı – 2% • Digər bankların POS terminallarında və elektron ticarət xidmətində həyata keçirilən birdəfəlik ödənişlər zamanı – 1% Qeyd: Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, Kart Transfer, Unique cash, Quasi cash ödənişləri zamanı keşbek hesablanmır. Eyni kartla ay ərzində qazanan maksimal keşbek məbləği 300 AZN-dir.
Debet hissəsi üzrə kartlararası köçürmələrə görə komissiya	Bütün kartlara: 0% (aylıq 2000 AZN-ə və ekvivalentinə qədər) ekvivalentindən yuxarı) 1%, min. 1 AZN (aylıq 2 000 AZN-dən və ekvivalentindən yuxarı)
Debet hissəsi üzrə şəxsi vəsaitin nağdlaşdırılması	Ölkədaxili bütün ATM-lər və POS terminallardan: <ul style="list-style-type: none"> • 0% (aylıq 5000 AZN və ekvivalentinə qədər) • 1%, min. 1 AZN (aylıq 5 000 AZN-dən və ekvivalentindən yuxarı)
Kredit xəttinin nağdlaşdırılmasına görə komissiya	1.5% (min. 2 AZN)
Kredit limiti	300 - 15 000 AZN
Kredit xəttindən istifadə müddəti	36 ayadək
Güzəşt müddəti	60 günədək (öhdəliyin yarandığı aydan sonrakı ayın sonunadək)
Güzəşt müddətində illik faiz dərəcəsi	0%
Kredit xətti üzrə illik faiz dərəcəsi	24%
Kredit xətti üzrə nağdlaşdırma limiti	Kredit xəttinin 50%-i
Kart hesabının ödəniş terminalları və ABB-nin cash-in ATM-ləri, ABB Mobile və bankın MXS-lərinin kassaları vasitəsilə artımı	Ödənişsiz
Kart hesabından çıxarış	Ödənişsiz
Borcun olmaması barədə arayışın təqdim olunması	10 AZN